



Azərbaycan dünyaya
günəş kimi doğacaq.
Heydər ƏLİYEV

Xalqın sözü haqq sözüdür

LERİK



Nº 24-25 (573-574)

27 noyabr 2018-ci il

Qəzet 1937-ci ildən çıxır

Qiyməti 40 qəpik



Dövlət Bayrağı Günü münasibəti ilə keçirilən ümumrayon tədbiri yadda qaldı

"Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü'nün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 17 noyabr tarixli 595 nömrəli Sərəncamına, habelə gənclərin və yeniyetmələrin vətənpərvərlik və vətəndaşlıq təربiyəsi sahəsində müəyyən edilmiş vəzifələrə uyğun olaraq 9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibəti ilə rayonda fəaliyyət göstərən idarə, təşkilat və müəssisələrdə, ümumtəhsil məktəblərində, eləcə də məktəbəqədər təhsil müəssisələrində silsilə tədbirlər keçirilmişdir. Vətəndaşlarda dövlət rəmzlərinə, müstəqil dövlətçilik ənənələrinə hörmət və sədaqət hissinin güclənməsinə, uşaqların, yeniyetmə və gənclərin Azərbaycanın milli-mənəvi irsi və tarixi haqqında məlumatlandırılmasına, onların Azərbaycanın dövlət rəmzləri haqqında biliklərinin möhkəmlənməsinə yönələn maruzə və çıxışlar dinlənmişdir.

Bu gün Azərbaycan Respublikası üzrədə dəfələrlə keçirilən üçrəngli müqəddəs Dövlət Bayrağı-mız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilmiş və qaldırılmışdır. 1990-cı il noyabrın 17-də üçrəngli bayrağımızın ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Muxtar Respublikanın dövlət bayrağı kimi təsdiqlənmiş, 1991-ci il fevralın 5-də isə Azərbaycan Ali Sovetinin qərarı ilə müstəqil respublikanın Dövlət Bayrağı elan edilmişdir. Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağirov çıxışında Prezident İlham Əliyevin 2009-cu il noyabrın 18-də imza-

manı onun xeyir-duası ilə istifadəyə verildi. Çıxışının sonunda rayon icra hakimiyyəti başçısı bildirdi ki, bu günlərin bayram kimi qeyd edilməsi xalqımızın çoxxətlik dövlətçilik tarixinin ən əlamətdar və unudulmaz hadisələrindəndir. Biz hədsiz qürur hissi keçirik ki, Dövlət Bayrağımız bu gün dünyanın bütün qitələrində, beynəlxalq təşkilatların iqtisadi, mədəniyyət sahəsində, vüqarla dağalanır. Bütün dünya azərbaycanlıları bu müqəddəs bayraq, azərbaycançılıq məkursi ətrafında birləşir. Azərbaycan

manı onun xeyir-duası ilə istifadəyə verildi. Çıxışının sonunda rayon icra hakimiyyəti başçısı bildirdi ki, bu günlərin bayram kimi qeyd edilməsi xalqımızın çoxxətlik dövlətçilik tarixinin ən əlamətdar və unudulmaz hadisələrindəndir. Biz hədsiz qürur hissi keçirik ki, Dövlət Bayrağımız bu gün dünyanın bütün qitələrində, beynəlxalq təşkilatların iqtisadi, mədəniyyət sahəsində, vüqarla dağalanır. Bütün dünya azərbaycanlıları bu müqəddəs bayraq, azərbaycançılıq məkursi ətrafında birləşir. Azərbaycan



ladığı sərəncamla 9 noyabr tarixinin Dövlət Bayrağı Günü kimi qeyd olunduğunu, məhz bu sərəncama uyğun olaraq hər il 9 noyabrın ölkəmizdə Dövlət Bayrağı Günü kimi təntənə ilə keçirildiyini qeyd etdi. Bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ərəfəsində Heydər Əliyev Fondunun vəsəti hesabına rayonumuzda qısa müddət ərzində Bayraq Muzeyi inşa edildi və cənab Prezidentin 15 oktyabr 2018-ci il tarixində rayonumuza 4-cü tarixi səfəri za-

nın bu gün tam müstəqil siyasət yürütdüyünü, xalqımızın bu siyasətin real nəticələrinin canlı şahidi olduğunu qeyd edən natiq Dövlət Bayrağımızın yaxın zamanda Ali Baş Komandanımızın rəhbərliyi ilə işğal altında olan torpaqlarımıza dağalanacağına əminliyini ifadə etdi. Tədbir Lerik şəhər 1 saylı texniki fənlər təmayüllü liseyin və şəhər 3 saylı tam orta məktəbin şagirdlərinin ifasında Dövlət Bayrağına həsr olunmuş bədii kompozisiya ilə davam etdirildi.

Şuranın növbəti iclası



Lerik Rayon İcra Hakimiyyətinin inzibati binasında rayon icra hakimiyyəti başçısı yanında rayon rəhbərliyinin, hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə, təşkilat rəhbərlərinin, ərazi icra nümayəndələrinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Şuranın növbəti iclası keçirildi. Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağirov tədbir iştirakçılarını salamladı və Şura iclasının gündəliyində duran məsələlər barədə məlumat verdi.

ni-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Valiməmmədovanın arayışları dinlənildi. Şura iclasında gündəlikdəki məsələlərə bağlı rayon vətəndaş vəziyyətləri aqtlarının qeydiyyatı şöbəsinin rəisi vəzifəsini icra edən Hökumə Turhida, rayon təhsil şöbəsinin müdiri Zöh-

kimi Mübariz Ağayev və icra nümayəndələri çıxış etdilər. Rayon icra hakimiyyətinin başçısı Rövşən Bağirov Şura iclasının gündəliyinə daxil edilmiş məsələlərə bağlı görülən işlər və qarşıya qoyulmuş vəzifələrin icrasını təmin etmək məqsədi ilə aidiyyəti idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələri verdi.



rab Salayev, QMI-nin Lerik rayonu üzrə səlahiyyətli nümayəndəsi Axund İlham Əliyev, rayon mərkəzi xəstəxanasının baş ha-

Gənclərin zəngin təəssüratları




7 noyabr 2018-ci il tarixdə Lerik Rayon İcra Hakimiyyətində rayon icra hakimiyyəti başçısı Rövşən Bağirov "Ölkəmizi tanıyaq" layihəsi çərçivəsində noyabrın 14-17-də Gəncə-Şəmkir-Göygöl istiqamətində tur-aksiyaya iştirak edəcək məktəblilərlə görüş keçirdi. Məktəbliləri salamlayan rayon icra hakimiyyətinin başçısı bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gənclərə diqqət və qayğısı nəticəsində qəbul edilmiş müxtəlif dövlət proqramlarının icrası ilə əlaqədar uşaqların, yeniyetmə və gənclərin hərtərəfli inkişafına xidmət edən müxtəlif layihələr həyata keçirilir. Cənab Prezidentin tapşırığına uyğun olaraq məktəblilərin tətil günlərində "Ölkəmizi tanıyaq" layihəsi üzrə ümumtəhsil məktəblərinin şagirdlərinin respublikanın müxtəlif bölgələrinə tur-aksiyaları təşkil olunur. Ölkə başçısı İlham Əliyevin tövsiyəsinə əsasən Prezident Administrasiyasının təşkilatçılığı ilə keçirilən tur-aksiyalar ənənə halını almışdır.

məlumat alacaqlar. Azərbaycanın dilbər guşələri multikultural ənənələri ilə də seçilir. Bölgələrdə müxtəlif xalqların nümayəndələri ərdərdən bəri dinc şəraitdə yaşayır, həm öz mədəniyyətlərini, həm də Azərbaycan xalqının mədəniyyətini zənginləşdirirlər. Azərbaycanın bölgələri iqtisadiyyatı ilə bərabər, turizmin inkişafı üçün də cəlbedici məkanlardır. Son illərdə bu bölgələrdə turizm infrastrukturunun yaradılması istiqamətində mühüm addımlar atılıb.

nişlənməsinə, dünyagörüşünün artmasına böyük təsir göstərir. Bu layihə gənclərin vətənpərvərlik təربiyəsi sahəsində böyük əhəmiyyətə malik olmaqla, eyni zamanda gənclərə Vətən tarixinin öyrədilməsində, onların respublikamızın sosial-iqtisadi inkişafı haqqında məlumatlandırılmasında əvəzsizdir. Layihə çərçivəsində məktəblilər ölkəmizin müxtəlif bölgələrinə səfərdən çox zəngin təəssüratla qayıdırlar. Bu tədbirlər həm təhsil işçiləri, həm də valideynlər tərəfindən razılıqla qarşılanır. Çıxış edənlər məktəblilərə ölkəmizin tarixini, mədəniyyətini daha geniş, əyani şəkildə öyrənmək imkanı yaratdıqları görə dövlət başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.

Şəslə ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər strategiyasını uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən 2014-cü ildən başlayaraq təşkil olunan tur aksiyalarında əsas məqsəd gənc nəslin Vətənə, tariximizə, mədəniyyətimizə, milli adət-ənənələrimizə hörmət və məhəbbət ruhunda təربiyə edilməsidir.

Görüşdə Lerik şəhər 1 nömrəli texniki fənlər təmayüllü liseyinin direktoru Gültəkin Şixəliyeva, Lüləkəran kənd tam orta məktəbin direktoru Şakir Babayev, Hamarəməş kənd tam orta məktəbin müəllimi Xanəhməd Məmmədov, "Ölkəmizi tanıyaq" layihəsinin iştirakçıları olmuş Lerik şəhər 1 nömrəli texniki fənlər təmayüllü liseyinin şagirdi Ləman Hədiyeva və Lerik şəhər 3 nömrəli tam orta məktəbinin şagirdi Kənan Seyfullayev çıxış edərək bildirdilər ki, cənab Prezidentin təşəbbüsü ilə həyata keçirilən "Ölkəmizi tanıyaq" layihəsi məktəblilərin ölkəmiz haqqında biliklərinin ge-



rupun yola düşməsi üçün bütün təşkilatı məsələlər həll olunmuş, rayonun orta məktəblərinə təhsil alan, öz təhsili və nümunəvilliyi, ictimai həyatda fəallığı ilə fərqlənən şagirdlər seçilib, icra hakimiyyətinə yaradılan qərəğar təyinatından qrupa rəhbər təyin edilmişdir. Şagirdlər üçün xüsusi geyimlər və tələb olunan ləvazimatlar alınıb, turun marşrutu, tədbir iştirakçılarının qalacağı otele və digər məsələlər müəyyən edilib, qrup neqliyyəti vəsiyyəti ilə təmin olunmuşdur.

Lerikdə aztəminatlı ailələr üçün meyvə bağı salındı



30 oktyabr 2018-ci il tarixdə "IDEYA" İctimai Birliyinin, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü və Lerik Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə aztəminatlı ailələrin maddi rifahının yaxşılaşdırılması məqsədi ilə Lerik rayonunun Cəngəmiran kəndində 2 hektar sahədə meyvə bağı salındı.

Agacəkmə aksiyasında Lerik Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağirov, "IDEYA" İctimai Birliyinin başqa müxəssisi Nazəkət İsoyeva, birliyin layihələr üzrə koordinatoru Səbinə Qasimova və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycanı tərəfdaşlıq və əlaqələndirmə ofisinin asisenti Güllü Hüseynova və 200-dən çox rayon gəncləri iştirak etdilər. Aksiyada rayon icra hakimiyyəti başçısı çıxış edərək bildirdi ki, "IDEYA" (Ətraf mühitin mühafizəsi namına beynəlxalq dialoq) İctimai Birliyi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 12 iyul 2011-ci ildə fəaliyyətə başlamışdır. Təşkilatın əsas məqsədi et-

Lerik rayonunda da bir sıra işlər həyata keçirilmişdir. Belə ki, 2014-cü ildən başlayaraq rayonumuzda müxtəlif cinslərdən on minlərlə meşə və meyvə ağacları əkilib, hal-hazırda da həmin ağaclarla aqrəotexniki qaydada qulluq göstərilir. Bu nəci təşəbbüse qoşulan gənclərimizin, idarə və müəssisələrin kollektivlərinin iştirakı ilə meşə ətrafı ərazilərdə, Lənkəran-Lerik, Noda-Şingədulan, Lerik-Kəlvəz avtomobil yollarının kənarlarında, idarə, müəssisə və təşkilatların yerləşdiyi ərazilərdə on minlərlə ağac əkilib. Əkin kampaniyası artıq ənənəvi olaraq payız və yaz mövsümlərində həyata keçirilir.

RİH başçısı bildirdi ki, "IDEYA" İctimai Birliyi və Heydər Əliyev



Fondunun "Regional İnkişaf" İctimai Birliyinin birgə təşəbbüsü ilə rayonun Divağac kəndində 1,0 ha sahədə alma və fındıq bağı salınıb, həmin bağı təmənənəsiz olaraq 3 aztəminatlı ailənin istifadəsinə verildi. Tədbir çay süfrəsi ətrafında rayon Mədəniyyət Mərkəzinin təşkil etdiyi konsert proqramı ilə davam etdirildi.

Əsas Qanunumuz möhtəşəmdir



Qurban Ağayev,
N. Muradov adına Güneşli
kənd tam orta məktəbinin
direktoru

Müsləman Şərqi ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti yaradılmışdır. 2018-ci ildə AXCNin 100 illik yubileyi dövlət səviyyəsində qeyd olunur. Bu əlamətdar hadisə ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" və 2018-ci ilin Azərbaycan Respublikasında "Azərbaycan Xalq Cümhuriyyəti ili" elan edilməsi barədə müvafiq Sərəncamlar imzalamışdır.

2018-ci ilin mühüm siyasi hadisələrindən biri də Prezident seçkilərinin keçirilməsi, dövlət başçısı İlham Əliyevin böyük səs çoxluğu ilə qələbə qazanması olmuşdur. Seçkilərin yüksək fəallıq şəraitində keçməsi dövlət başçısı İlham Əliyevə xalqın böyük etimadının olduğunu nümayiş etdirdi. Bu ilin əlamətdar hadisələrindən biri də ulu öndər Heydər Əliyev 95-ci ildönümünün qeyd olunmasıdır. Müstəqilliyin ilk illərində ölkədə mövcud olan siyasi qeyri-sabitlik və hərəmçilik, yüksək postlar uğrunda mübarizə, vahid siyasi iradənin olmaması səbəbənəki uğursuzluq Azərbaycan dövlətinin təhlükə altına almışdır.

Xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Heydər Əliyev ölkə vətəndaşlarını azərbaycanlı və dövlətçilik ideologiyası ətrafında birləşdirməyə

nail oldu. Dövlət və cəmiyyət həyatının bütün sahələrini əhatə edən genişmiqyaslı islahatlar həyata keçirilməyə başlandı. O zaman qanunvericilik sistemi demokratik ideya və dəyərlərin tələblərinə cavab verməyindən bu sahədə demokratik islahatların aparılması mütləq idi. Azərbaycanda hüquqi dövlət quruculuğu üçün vacib olan tədbirlərin həyata keçirilməsi, o cümlədən yeni Konstitusiyanın qəbul edilməsi zərurətə çevrilmişdi. 1995-ci ilin may ayında yeni Konstitusiyaya layihəsini hazırlayan komissiyanın tərkibi Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edildi.

Ulu öndər Heydər Əliyevin sədrliyi ilə fəaliyyət göstərən Konstitusiya Komissiyasının tərkibinə deputatlar, peşəkar hüquqşünaslar, iqtisadçılar, hənçinin nüfuzlu elm xadimləri, müxtəlif siyasi partiyaların nümayəndələri daxil edilmişdi. Ümummilli lider Heydər Əliyev Konstitusiyaya layihəsinin müəllifi kimi onun hər bir müddəasını şəxsən nəzərdən keçirmiş, dəfələrlə layihənin açıq müzakirəsini təşkil edərək ali sənədin ən təkmil formada qəbul olunmasını təmin etmək üçün gərgin əmək sərf etmişdir. Qəbul ediləcək Konstitusiyanın əsas prioritet istiqamətləri komissiyanın ilk iclasında ulu öndər Heydər Əliyev tərəfindən açıqlanmışdır: "Konstitusiya birincil növbədə dövlətə, hakimiyyətlə xalqın arasında olan münasibətləri özündə əks etdirməlidir. Hakimiyyət bölgüsü, ali icra, qanunvericilik, məhkəmə hakimiyyətləri - bunlar hamısı xalqın iradəsinə soykənməli, seçkilər yolu ilə təmin olunmalıdır. Dövlət xalq üçün olmalıdır. Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır və bu prinsip Konstitusiyamızın əsasını təşkil etməlidir". Konstitusiyaya layihəsi 1995-ci il oktyabrın 15-də ümumxalq müzakirəsi üçün mətbuata dərc olunmuş və nəhayət, 1995-ci il noyabrın 12-də referendum yolu ilə qə-

bul edilmişdir.

Konstitusiyaya dövlətin fundamental prinsiplərini, siyasi, hüquqi və sosial-iqtisadi əsaslarını təsbit edən ali sənəd kimi vətəndaşların hüquq və azadlıqlarına zəmanət verərək, ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirdi. Konstitusiyaya öz daxili sistemi, strukturu, bölmə, fəsil və maddələrinin bir-birini tamamlaması, hənçinin nizamlaşması predmetinə daxil olan maddələrin hüquqi tənzimi baxımından olduqca mütərəqqi sənəddir. Burada hakimiyyətin mənəvi, xalq suverenliyi, xalqın vahidliyi, xalq təmsil etmə hüququ, hakimiyyətlərin bölgüsü mexanizmi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının ali dəyər kimi tanınması və onların təmin edilməsi, bunlarla bağlı dövlət daxili və beynəlxalq müdafiə mexanizmlərinin mövcudluğu və digər mühüm məsələlər əksini tapmışdır.

Konstitusiyaya dövlətin hər hansı bir marağa deyil, məhz vətəndaşların mənafelərinə və azadlıqlarının qorunmasına və vətəndaş hüquq və azadlıqlarının təminatı, habelə ayrı-ayrı hüquq və azadlıqların qanuni məhdudlaşdırılmasının və verilmə hədərləri əhəmiyyətli deyildir. Əsas Qanunda hənçinin iqtisadi fəaliyyət azadlığı, mülikiyyət növlərinin müxtəlifliyi və onların bərabər müdafiəsinə verilən təminat, hər bir şəxs üçün layiqli həyat səviyyəsini və azad inkişafın təmin olunmasına istiqamətlənmiş sosial dövlət konsepsiyası əksini tapmışdır.

2002-ci il 24 avqust, 2009-cu il 18 mart və 2016-cı il 26 sentyabr tarixlərində keçirilmiş referendumlar nəticəsində Konstitusiyaya bir sıra əhəmiyyətli əlavələr və dəyişikliklər edilmişdir. Xüsusilə son illər ərzində

ölkə iqtisadiyyatının dinamik inkişafı, genişmiqyaslı quruculuq layihələrinin həyata keçirilməsi və digər amillər ölkənin siyasi idarəetmə sisteminin daha da müasirləşdirilməsini, iqtisadi idarəetmə mexanizmlərinin çevik fəaliyyətinin təmin edilməsini, hənçinin vətəndaşların hüquqlarının və azadlıqlarının daha səmərəli şəkildə müdafiə olunmasını və bu məqsədlə də konstitusiyaya islahatların aparılmasını şərtləndirmişdir. Bununla da 2016-cı il sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçirilmiş ümumxalq səsverməsi yolu ilə Əsas Qanuna mühüm əlavələr və dəyişikliklər edilmişdir.

Konstitusiyaya edilən əlavə və dəyişikliklərin böyük qismi bilavasitə insan hüquqlarının və azadlıqlarının qorunması ilə bağlıdır. Belə ki, insan layətlərində qorunması və ona hörmət edilməsi, hüquq və azadlıqların məhkəmə təminatı ilə yanaşı, onların həm də inzibati qaydada müdafiə olunmasını nəzərdə tutulması, mümkün özbəşənliyə müdafiə və vicdanlı davranış hüququ ilə bağlı dövlətin, dövlət qulluqçularının məsuliyyətlərini dair tələblərin sərtləşdirilməsi, hənçinin hüquq və azadlıqların məhdudlaşdırılmasının dövlət tərəfindən gözlənilən nəticəyə mütənasibliyi məsələsinin təsbit olunması və digər əlavə və dəyişikliklər olduqca mütərəqqi xarakterlidir.

Əminliklə deyə bilərik ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçirilmiş referendum nəticəsində insan hüquqları və azadlıqları ilə bağlı Əsas Qanuna edilmiş əlavə və dəyişikliklər dövlətimizin tərəf-darı çıxdığı beynəlxalq müqavilələrdə, xüsusilə "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyada, habelə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin preasedent hüququnda əksini tapan prinsiplərə uyğundur.

İnsan sağlamlığı diqqət mərkəzindədir



Ölkə başçısının əhaliyə diqqət və qayğısı səhiyyə sahəsində özünü qabarıq göstərir. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən ölkə əhalisinin pulsuz tibbi müayinədən keçirilməsi kampaniyası rayonumuzda uğurla davam etdirilir. Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov kampaniyanın həyata keçirilməsində gündəlik nəzarət edir. Biz rayon İcra Hakimiyyəti ilə birgə əvvəlcədən hazırlanmış qrafik üzrə hər kəsin kompleks şəkildə müayinə olunmasını təmin edirik. Səhiyyə nazirinin əmrinə əsasən uşaq və yeniyetmələr arasında kütləvi dispanserizasiya aparılmışdır.

Azərbaycan səhiyyə sektorunun inkişafı ilə bağlı islahatlar dövlətin həyata keçirdiyi sosial siyasətin başlıca istiqamətlərindən birini təşkil edir. Son illərdə səhiyyənin inkişafı ilə aparılan məqsədlə uyğun olaraq bu sahənin keyfiyyət və kəmiyyət göstəricilərinin zənginləşməsinə səbəb olub, tibb sektoru yeni inkişaf mərhələsinə qədəm qoymu. Səhiyyə ilə bağlı mühüm dövlət programları hazırlanmışdır, əhalinin sağlamlığı daha etibarlı şəkildə qorunur. Ümummilli lider Heydər Əliyevin səhiyyəyə başladığı işlər bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Səhiyyə Nazirliyi ölkə başçısının sosialəhəmiyyətli siyasətinin müvafiqiyyəti həyata keçirir. Ölkənin elmi-tibbi potensialının gücləndirilməsi, yeni tibb müəssisələrinin tikilməsi, bütümn mövcud xəstəxanaya və poliklinikaların yenidən qurulması və modernləşdirilməsi səhiyyəimizin yüksəlişinin təzahürüdür. Prezidentin göstərişi ilə hər il əhalinin dispanserizasiyadan keçirilməsi, ixtisaslı tibbi heyətin qayğısı ilə əhatə olunması Lerik rayonunda da həyata keçirilir. "Sağlamlıq günləri" əhalini razi salır, ana və uşaqlar, müharibə veteranları Qarabağ müharibəsi əlilləri onlara göstərilən səhiyyə xidmətindən razılıqla ayrılır.

Lerik rayon mərkəzi xəstəxanası 40-cü illərdə inşa edilmişdi, müasir tələblərə cavab vermirdi. Sonralar xəstəxana üçün uyğunlaşdırılmış binanın əsaslı təmirə, müasir avadanlıqlarla təmin edilməsinə ehtiyacı vardı. Bunu nəzərə alan Heydər Əliyev Fondu dörməntədbəl, 90 qarpayılıq xəstəxana binasını əsaslı şəkildə yenidən qurdu, şöbələr müasir avadanlıqlarla təchiz edildi, işləndirilmə, qızdırıcı sistem yenidən quruldu, xəstəxanaya su xətti çəkildi, "təcili yardım" ma-

nik xəstə paytaxt xəstəxanalarına göndərilə bilər. Telesəhiyyə xidməti yaradıldıqdan sonra rayon həkimlərinin işi asanlaşdı, müasir və müalicənin gediş izlənilir, tövsiyələr verilir.

Səhiyyə Nazirliyi son illər 10-dan çox həkim göndərib, indi yalnız bir neçə uşaq dağ kəndində müayinə ixtisasları üzrə həkimə ehtiyac var.

90 qarpayılıq Mərkəzi Xəstəxana əhaliyə ambulator və stasionar tibbi köməklər göstərir. Burada əhaliyə konsultativ poliklinika, terapiya, cərrahiyyə, doğum, uşaq xəstəlikləri, təcili və təcirəsalınmaz tibbi yardım şöbələri xidmət edir. Conu və Pirsora kəndlərində həkim ambulatoriyaları tikməklə nəzərdə tutulmuşdur. Lerik rayonunda 1 mərkəzi, 6 kənd xəstəxanası, 19 həkim ambulatoriyası, 51 tibb məntəqəsi fəaliyyət göstərir. Lerikdə ümumilikdə 78 həkim işləyir, onların 34-ü isə mərkəzi xəstəxanada çalışır. Xəstəxanada hənçinin 194 nəfər orta tibb işçisi çalışır. Rayonumuzda başqa yerdən işləməyə gələn gənc həkimlərə stimulyaqlar məqsədilə əlavə kompensasiya və kommunal şəraiti



həsr olunmuş foto-stendin önündə hər gün çoxlu lerikli ayaq saxlayır, onlara minnətdarlıq ifadə edirlər. Lerik rayon mərkəzinə və bir neçə kəndə mavi qaz yanacağına verilməsi, yeni yolların tikintisi əhalinin rifah halına müsbət təsir göstərir.

Lerik Rayon Mərkəzi Xəstəxanasına mediatur təşkil olunub

Azərbaycan Səhiyyə Nazirliyi regionlarda fəaliyyət göstərən tibb müəssisələrində yaradılan şərait və əhaliyə göstərilən tibbi xidmətin keyfiyyəti barədə ictimaiyyəti tanış etmək məqsədilə mediaturlar keçirilib. Jur-

yaşlaşdırmaq üçün icra hakimiyyəti tərəfindən torpaq sahəsi də verilir.

Lerikdə respublika səviyyəsi ilə müqayisədə uşaq ölümü çox aşağıdır. Son illər rayonda ana ölümü baş verməmiş. Nazirliyin gündəliyi yeni ginekoloqun ayağı uğurlu oldu, dünən 3 qadın ana olub. Onlardan biri uşaq dağ kəndindən gəlmiş, 4 qızdan sonra



oğlu olub. Hamilə qadınların rayon mərkəzinə gəlməsinə ehtiyac yoxdur, bəzi məlumat verilib, özümüz həkim göstərilib, hamiləliyin gedişat izlənilir, qadın 9 ay həkimin nəzarətində olur.

İqlim və sağlam qidalanma ilə bağlı olaraq Lerikdə əhalinin əksəriyyəti sağlamdır, amma burada da ürək-damar xəstəlikləri birinci yer tutur. Bundan başqa, rayon dağlıq ərazi olduğundan xəstəxanaya "zob"la bağlı müalicələr də üstünlük təşkil edir. Çünki suyun tərkibi yosuduşdur.

Bakıda 10 illik təcrübəsi olan akuşer-ginekoloq Lale Əsgərova imtahanlarda iştirak edərək öz doğma rayonuna işləməyə üçün gəlib. O, cəmi bir aydır bu xəstəxanaya təyinatlıdır. L.Əsgərovanın ailəsində anası və bacıları da həkimdir. Gənc kadrlara tövsiyə edir ki, çəkinmədən uşaq kəndlərə işləməyə gələn həkimlərin sayı artıb. İldə bir, yaxud

Həyatımızın sarsılmaz, güdrətli tale yolları

Həmsəhbətimiz 52 nömrəli yol istismarı MMC-nin direktoru Elxan Əliyevdir

Azərbaycan Prezidenti İlham Əliyev davamlı olaraq ölkə infrastrukturunun yenilənməsinə diqqət göstərir. Dövlət başçısının Sərəncam və tapşırıqlarına uyğun olaraq ölkəmizdə əsas magistral yollar yenidən qurulduqdan sonra diqqət kənd və qəsəbələri birləşdirən yollara yönəldilib. Sosial-iqtisadi islahatların vacib tərkib hissələrindən olan yol tikintisinin rayonumuzda vəziyyəti necə xarakterizə edərdiniz?

Doğrudan da ölkəmizdə əsas magistral yollarla yanaşı, kənd və qəsəbələrdə yeni və müasir yol şəbəkəsinin yaradılması diqqət mərkəzindədir. Prezident İlham Əliyevin diqqəti sayəsində əvvəllər yol olmayan kənd və qəsəbələrə yolların yüksək səviyyədə çəkilməsi geniş vüsət alıb. Lerik-Kələxan-Kəlvəz, Noda-Şingədəlan-Xanagah və Pıran-Hamarrat-Vijaker avtomobil yolu yenidən qurulub əhalinin istifadəyə verilməsi bunun aydın nümayiş etdirir.

Bələ sosial layihələr kənd və qəsəbələrdə yaşayan sakinlərin həyatına birbaşa təsir göstərir, uzun illərin arzusunun gerçəkləşməsinə kömək edir. Sosial yönümlü bələ layihələrin miqyası və coğrafiyası ildən-ildə genişlənir, yeni ünvanlar tapır. Prezidentin Sərəncamı ilə tikilən Noda-Şingədəlan-Xanagah avtomobil yolunun uzunluğu 36 kilometr, eni 6 metrdir, 4-cü texniki dərəcəyə aiddir, 30 min nəfərin yaşadığı 50 yaşayış məntəqəsini birləşdirir.



2018-ci il oktyabrın 15-də Prezident İlham Əliyev və birinci xanım Mührabən Əliyevə cənub rayonlarına səfəri çərçivəsində Lerik rayonunda bir sıra obyektlərin açılışında iştirak etdilər. Prezidentin bir il əvvəlcədən 18-də imzaladığı Sərəncama əsasən dövlət büdcəsinin investisiya xərclərindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 11,3 milyon manat ayrılıb.

Yol 9100 nəfərlik yaşadığı 28 yaşayış məntəqəsini birləşdirir, ümumi uzunluğu 26 kilometrdir. Layihənin ucrası çərçivəsində



suötürücü borular, yol nişanları və göstərici levihələr quraşdırılıb, yol çizgi xətləri çəkilib, bütün texnoloji ardıcılığa əməl edilmişdir.

Lerik-Kələxan-Kəlvəz yolu haqqında da eyni sözləri demək olar. Ən sevindirici hal budur ki, oktyabrın 15-də Prezident İlham Əliyev Lənkəran-Lerik avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında Sərəncamda aramsız yağınlar nəticəsində uzunluğu 55 kilometr olan Lənkəran-Lerik avtomobil yolunda çoxsaylı sürüşmə və uçqunlar baş vermiş, yolun bəzi hissələrində nəqliyyat vasitələrinin hərəkəti üçün real təhlükə yaranmışdır. Baş vermiş təbiət hadisələrinin yaratdığı fəsadları aradan qaldırmaq, avtomobil yolunun dayanıqlığını, yük və sərnişin daşınmasını təhlükəsizliyinə gücləndirmək məqsədi ilə avtomobil yolunun yenidən qurulması zərurəti yaranmışdır. Artıq yolun yenidən qurulması işlərinə başlanmışdır. Lənkəran-Lerik avtomobil yolunun aktiv sürüşmə əraziləri nəzərdən keçirilib, yol yatağında

deyilir: "Son yağın işləri, sudan mühafizə, uçqunlardan təmizləmə və qısa hazırlıq tədbirləri görülmüşdür. Uçqunlar, kiviyyətlər, suötürücü boruların giriş-qışıqları təmizlənmiş yollarda yaranmış çalınalar, dağılmış hissələr əsfallət-beton qarışığı ilə təmir olunmuşdur, asfalt döşənmişdir. Respublika əhəmiyyətli Lənkəran-Lerik avtomobil yolu aktiv sürüşmə zonasında yerləşir. Bu il yolun 18, 21-29, 31-37, 41-42, 46-49 km. sahələrində uçqunlar və sürüşmələr nəticəsində yola tökülmüş quntlar mexanizmlər vasitəsilə təmizlənmiş, avtomobilərin normal, təhlükəsiz gediş-gəlişi təmin edilmişdir. İlk dəfə olaraq nəqliyyat vasitələrinin təhlükəsiz, intensiv hərəkətinə təmin etmək üçün 12 yerdə demir-beton qoruyucu bloklar qoyulmuşdur.

- Qısa hüzürünüzümi? - Qısa öncədən hazırlıq işlərinə başlanmışdır. Ötən 9 ayda avtomobil yollarında 146 min manat dəyərində qısa hazırlıq tədbirləri görülmüşdür. 210 min manatlıq cari təmir, 120 min manatlıq sudan mühafizə, 267,8 min manat dəyərində genişləndirmə və torpaq işləri görülmüşdür. Yaranmış çalaların təmirinə 379 ton əsfallət-beton sərf edilmişdir. Suötürücü borular və kanallar zir-zibildən təmizlənmiş, uçqunlar yaddan kənar edilmiş, köpü məhəccərləri, işarə dirəkləri təmir olunmuş və rənglənmişdir. Yol işçiləri payız-qış mövsümündə baş verə biləcək fəvqəladə hadisələrə hazırdır.

- Elxan müəllim, sizi, yol işçilərinin narahat edən problemlər hansılardır? - Rayonumuzun arazilərindəki yerli əhəmiyyətli yolların bir neçəsində hazırkı vəziyyət tələb olunan texnoloji tələblərə cavab vermirdi. İstifadə edilən 456 km yolun və yol qurğularının əksər hissəsində əsaslı təmirə ehtiyacı vardır. Kənd yollarını müasir görkəmə salmaq üçün dövlət vəsaitinə ehtiyac vardır. Bu işə qısa bir zamanın işi deyil.

- Vaxt ayrırıb suallarımıza ətraflı cavab verdiyimizə görə sizə minnətdarıq.

I. Mütləliimoğlu.

Lerik rayonunda elektrik enerjisi infrastrukturu yenidən qurulur



Namiq Quliyev,
Lerik Elektrik Şəbəkəsinin rəisi

Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə rəhbərlik etdiyi 15 il ərzində Azərbaycanda yüksək sürətlə və dayanıqlı sosial-iqtisadi inkişaf nail olub. Sosial-iqtisadi inkişafın vacib tərkib hissələrindən biri də ölkəmizin enerji infrastrukturunun yenidən qurulmasıdır. Həzrətə ölkəmizin bütün bölgələrində böyük strateji əhəmiyyət daşıyan enerji infrastrukturunun yenilənməsi prosesi uğurla davam etdirilir.

Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Lənkəran, Astara və Lerik rayonlarına səfər edərkən rayonu-

muzda oldu. Ölkə başçısı gücün 16,5 Mvt olan elektrik stansiyasının istismara verilməsi mərasimində iştirak etdi. "Azərənəri" QSC-nin sədri Baba Rzaev Prezidentə görülən işlər barədə məlumat verərək bildirdi ki, ölkəmizin cənub bölgəsinin elektrik enerjisi ilə təminatını yaxşılaşdırmaq məqsədilə sosial-iqtisadi inkişaf üzrə Dövlət Proqramlarına əsasən Lerik elektrik təchizatı sistemini yeniləndirmək işlərinin aparılması çərçivəsində rayonda gücü 16,5 MVT olan elektrik stansiyasının tikintisi həyata keçirilib. 3,6 hektar ərazidə yerləşən stansiyada hər birinin gücü 3,3 MVT olan beş müəhərrik-generatör, eyni zamanda 35 KV və 10 KV-lıq yarmstansiyalar quraşdırılıb. Bundan başqa, gücü 25 MVA olan 35/10 KV-lıq blok transformatoru, hər birinin gücü 10 MVA olan 35/10 KV-lıq iki güc transformatoru, hər birinin gücü 630 KVA olan 10/0,4 KV-lıq iki ədəd xüsusi sarıyfaat transformatoru da layihənin komponentləri arasındadır.


Burada gücü 500 KVA olan dizejeneratör, relle mühafizəsi və avtomatika sistemləri, həcmi 20 kub.metr olan qəza yağ tutumu sistemi quraşdırılıb. Eyni zamanda, həcmi 250 kubmetr olan yanğınsöndürmə sisteminin yerüstü ehtiyat su çanı qoyulub, diametri 200 millimetr olan 6 kilometrlik qaz xətti, uzunluğu 25 kilometr iki-dövrəli 35 KV gərginlikli elektrik verilişi, uzunluğu 16 kilometr olan 10 KV gərginlikli 8 elektrik verilişi xətləri çəkilib. Dövlətimizin başçısı elektrik stansiyasını işə saldı.

"Azəriqaz" ASC tərəfindən cənub regionunda aparılan yenidənqurma işləri davam edir. İstismar müddətini başa vurmuş elektrik şəbəkələri yenidən qurulur. Texniki itkilərin səviyyəsini minimuma endirilməsi, əhalinin, kənd təsərrüfatı, sənaye, turizm və işə obyektlərinin keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi üçün 2018-ci ilin 9 ayı ərzində əsaslı işlər görüldü.

Ölkəmizin turizm sektoruna daxil olan Lerik rayonunda da sürətli yenidənqurma işləri aparılır. Xüsusən də qaz yalanında bu ərazidə kəskin hava şəraitini nəzərə alaraq, "Azəriqaz" ASC çətin relle-yə əhəmiyyətli elektrik daşıyıcıları ilə dayanıqlı enerji naqilə naill olub. Rayonun bir çox kəndlərində, eləcə də rayon mərkəzində İranla sərhəd istiqamətində 35 kilometr məsafədə yerləşən Zuvand

adlanan ərazidə təmir-barpa və yenidənqurma işləri həyata keçirilib. "Canub" Regional Elektrik Təchizatı və Satış İdarəsinə (RETSİ) daxil olan Lerik Elektrik Şəbəkəsi bu ilin 9 ayı ərzində 110 kilovoltluq hava xəttində 136 ədəd yarasız ağac dirəkləri dəmir dayaqlarla əvəz edib. Rayonun Şingədəlan, Camaşar, Böyük Orad və Kəlvəz, Mustan, Anduruma kəndlərində elektrik enerjisinin ötürülməsində bütün problemlər təamillə aradan qaldırılıb, dayanıqlı və etibarlı enerji təchizatı üçün bu kəndlərdə 12 min metr SIP kabləşmə aparılıb, 400-dək yeni demir dayaqlar bəşdirilib. Yeni güc mənbələrinin yaradılması üçün 9 ay ərzində 10 kompleks transformator məntəqəsi (KTM) quraşdırılıb. 51 ədəd TM təmir olunmuşdur. Abonentlərin sayıqca təmin edilməsində də xeyli uğura nail olunub. Cari ildə Lerik rayonunda 1200-dən çox istehlakçı yeni sayğaca təmin edilib. Prezidentin Lerik rayonuna gediş ilə əlaqədar Pıran və Gəndov kəndlərində kabləşmə layihəsi həzirlənmiş, 2019-cu ildə işə başlanacaqdır.

Həkim ömrünün akkordları



Xəstə uşağı müayinə etdikdən sonra ona sistem köçürməyi qərara aldı. Uşağın gənc valideynləri çox narahat idilər. Xüsusən də ana özünə

yer tapa bilmirdi. Həkim körpənin damanna iynənin çətinliklə keçirə bildi. Körpə çox arq idi, onun gözlerinde həşyayın nişanları vardı.

Həkim ata-anaya üzünü tutub dedi:
- Narahat olmayın, körpəyə soyuq dəyib, qarnı işləyir, hərəti var. Çox keçməz vəziyyəti yaxşılaşar. Belə xəstələri çox müalicə etmişik.

Çox çəkmədi ki, körpənin hali yaxşılaşmağa başladı. Vəlixan həkimin üzündə təbəssüm görünürdü. Gənc ata-ana elləri şəfali həkimə təşəkkür etdilər. Həkim təvəzükərlərlə dedi:

- Körpələrin sağlamlığını qorumaq bizim ümdə borcumuzdur. Körpə fidanları evimizdir işğidir, həm də bizim gələcəyimiz, ölkəmizin vətəndaşlarıdır. Onların sağlamlığını qorumaq bizə tapşırılıb. Biz buna görə dövlətdən əmək haqqı alırıq. Körpənin sağolması, sizin təbəssümünüz, "sağ ol"larınız bizim mükafatımızdır, bizə dayaqdır.

Bəli, "bizə dayaqdır" sözü çox tutulmuşdur. Atalar yaxşı deyiblər "dayağı dağ olanın başı göylərə çatır". Elin ağısından yaxşı nə ola bilər? Əhalinin hörmət-izzətini qazanmaq ona həmişə başucalıq gətirir, alını açıq olub, ürəyi təmiz. Həkim peşəsini canidildən sevməsi yibbi yenilikləri

mütemadi olaraq öyrənməsi, çoxillik təcrübəsi, insanlara gərəkliliyi onu tanıdıb, peşakar həkim kimi şöhrətini artırıb. İşliq təfəkkür, sağ mənəviyyət, həssas ürək, işliq niyyət, istedad və bacarıq sahibidir.

Vəlixan Bədəlov Azərbaycan Tibb İnstitutunu başa vurduqdan sonra Saatlı rayonuna həkim təyin olunur. Gənc həkim tam gücü ilə fəaliyyətə başlayır, yüz ölçüb, bir biçir, pasiyentlərə diqqətlə yanaşır, ata-ananın ciyərparalarını, neçə-neçə uşağı amansız xəstəliyin cəngindən xilas edir.

1981-ci il idi. Rayonda olarkən eşidirdi ki, Lerikdə savadlı, təcrübəli həkim ehtiyac var. Uşağ xəstəxanasında körpələrin sağlamlığı keşiyində dayanır. Vəlixan kamil peşə sahibi olduğu üçün analar uşaqlarını ona etibar edirlər. İşlədiyi 40 ilə yaxın müddətdə yüzlərlə uşağı müalicə edib, onlara sağlam, şən və gümrah həyat eşqi bəxş edib.

İşlədiyi uşağ söbəsinin köhnə olması, uzun müddət təmirsiz qalması Vəlixan həkimini narahat edirdi. O bu barədə məsələ qaldırır, təklif verir. Yaponiya hökumətinin maliyyə dəstəyi ilə səhiyyə ocağı əsaslı təmir edilərkən müasir görkəmə gətirildi. Bütün texniki təchizat vasitələri, yeni inventarlarla təchiz olundu. Həmin şöbəyə rəhbərlik

etməyi Vəlixan Bədəlova tapşırırdılar. Burada işçilər arasında xoş münasibət yaratdı, təkca davadərmanla deyil, xoş, təsirli sözü, saf niyyəti, təbəssümü ilə də uşaqlara, onların valideynlərinə dayağ oldu, fərəh hissi keçirdi.

Vəlixan həkim ixtisasartırma kurslarında olmuş, öyrəndikləri əsasında gənc tibb işçilərinə məsləhətlər vermiş, təcrübə mübadiləsi etmişdir. Fəal ictimaiyyətçi, media işçilərinin dostu, duyğulu insan kimi hörmət sahibidir, etibarlı yoldaş, sədaqətli dostdur, mehriban və qayğıkeş ailə başçısıdır. Ən əsas həkimlər sülaləsinin yolunu şərəflə davam etdirir, öz vətəndaşlıq borcunu yerinə yetirir.

Yaxınlarda xoş bir xəbər bizi sevindirdi. Səhiyyə sahəsində çoxillik səmərəli fəaliyyətinə, verdiyi elmi-praktik töhfələrinə, ictimai işlərdə fəallığına, yüksək vətəndaşlıq mövqeyinə görə "Avropa Nəşr və Mətbu Evi"nin təsis etdiyi "lin ən yaxşı həkim" Beynəlxalq mükafatına ayıq görülmüşdür. 65 illik yubileyi, bu ödülə liyq görülməsi münasibəti ilə Vəlixan Bədəlova təbrik edirik, ona can sağlığı, mənəli ömür, yeni uğurlar diləyirik.

65 yaşın mübarək!

Idris Şükürlü



Çörəyə nankorluq edənlərə nə ad verək?

Çörək nemətlərin başıdır. Nə yeyib-İçsək də çörəksiz ötürmürük. Böyüklerimiz çörəyi müqəddəs hesab ələyiblər, ona and içiblər, yere düşəndə qaldırıb yuxarı gözlərinin üstünə qoyublar.

Çörək gözümüzün nuru, dizimizin qüvvəti, vətənin dayağı, elimizin ruzi-si-bərkətidir. Fəşitlər Leninqradı (indiki Sankt-Peterburq) mühasirəyə alanda vəziyyət çox gərginləşir. Çörək talonla, özü də qramlarla əhaliyə verilib. Çörəyin nə qədər insana lazım olduğunu bilmək üçün unikal çörək muzeyinə naxmaq gərəkdir.

Yaxın günlərin birində Bakıdan qayıdırdıq. Lerikdə kisləri boşaldanda bağlamaların birinin ağzı açıldı, bir neçə çörək yere düşdü. Həminin təəssüf dolu, heyvətli baxışları yərə səpələnmiş çörəklərə dikildi. Yadıma 90-cı illərdəki çörək, un qıtlığı, dükanlarda gecə yarıyacan davam edən çörək növbələri düşdü. Qatır Lənkəran, Masallıya, Astaraya çatanda Bakıdan yemək üçün gətirilən çörək bağlamalarını nə tez unutmmuşuq? Acınacaqlı mənərə idi. Ölkənin bacarıqsız rəhbərləri xalqı, milli çörəklə imtahan edirdilər. Vətən torpaqlarından əldən gedirdi...

Böyüklerimiz deyirdilər ki, müharibə dövründə aclıq illərində vəziyyət çox kəskin idi. Lənkəran, Masallı, Astaraya camaat dağlara üz tutmuşdu. Aclıq adamları əldən salırdı. Cəngemiranda bir neçə adam acından ölmüşdü. Vəfat edənlər qonşu rayonlardan idilər. Onların sahiblərini axtarmaq çətin idi. Bəzən bir neçə kiloqram buğdaya bir ovuc qızıl verən var idi. Sanki xeyir-bərəkət göyə çəkilmişdi...

Hə, qayıdaq avtobusdan düşərkən gördüklerimizə. Bakıdan gətirilən çörək dükanlarda, sadlıq saraylarında qalıb satılmayan çörəklər imiş. Bəxtsiz çörək! Gör nə günə qalmış ki, səni mala-heyvana, quşa yem etmək üçün ucuz qiymətə gətirib satırlar. Artıq Lənkəranın yem dükanlarına da yol aqıb Bakı çörəkləri.

Çörək insan övladı üçün bəşirilir. Birinci çörəyə əl uzadıq. Çörəyə hörmətli yaşamağa heç birimizin çürəti çatmaz! Ele işe bəs gördüklerimiz, o acı mənərə nədir? Görən çörəyi normadan artıq bəşirib istehsal etməyə, sonra da yarıbayan qiymətə satmağa nə ad vermək olar? Bas səlahiyyətə sahibləri, bu işe cavabdeh şəxslər, çörəyi müqəddəs hesab ələyən Hara baxırlar? Bu nankorlara çörəyin bol olduğunu görüb, onu zibilliyə atırlar, çörəyi yem hesab edənlərə sizcə nə ad vermək olar?

Yenə də yadıma televiziya ekranlarında gördüyüm aclıqdan, çörək, qida, qıtlığından əriyib qabırğaları üzə çıxmış ac-yalavac adamlar düşür. Allah axırını nəyərə calasın...

Hörmətli oxucular!

Rayonumuzun yeganə mətbu orqanı olan

“Lerik”

qəzetinə 2019-cü ilin birinci yarım il üçün abunə yazılışına başlanmışdır. Qəzetə Lerik Rayon Poçt filialında və və redaksiyanın özündə abunə yazıla bilərsiniz. Qəzetin yarım illik abunə qiyməti 10 manatdır.

Redaksiyanın Kapital bankın Lerik filialındakı hesab nömrəsi

H/N: AZ05AİİB33080019447400220174,

VÖEN: 6300050071-dir.

Qəzetimizə abunə yazılanlara əvvəlcədən öz minnətdarlığımızı bildiririk.

“Lerik” qəzeti redaksiyası

Əziz oxucular!

Onu da qeyd edək ki, ilin ikinci yarısında bəzi idarə və təşkilatlar “Lerik” qəzetinə abunə yazılmayıblar.

Biz “Lerik” qəzetinə abunə olmayan idarə və təşkilatların adlarını, onların rəhbərlərinin adlarını qəzetimizdə çap edəcəyik.

“Lerik”də oxuyun:

☛ Dnyada ən nadir ağac


Qaraçöhrə Lerikdə bitir?

☛ Yolsuz həyat yoxdur.

52 nömrəli yol-İsrismarı MMC-nin direktoru Elxan Əliyevlə müsahibə.

☛ Necəsən, Aşiq Əlifəyə Əmioğlu?

☛ Sən kimsən? Bağa qınından çıxdı, qının bəyənmedi...



Muradli Huseynov

Mübariz

Milli Qəhrəmanımız Mübariz İbrahimovun əvəzolunmaz cəsarətinə həsr edirik

Sənə qərur duyur, sevinirik biz, Sənsən qürurumuz, saf məsləkimiz, Ən yüksək zirvəyə ucaldın biz, Silinməz tarixə döndün, Mübariz.

Sənə qüvvət verdi Vətən həsrəti, Cəndan əziz sandın dömə milləti, Boyunna götdürdün böyük zilləti, Qürurla səslərin adın, Mübariz.

Eşitdin Vətəndə düşmən səsinə, Vərdin məharəti sən dərsinə, Məhv etdin düşməni, kəsədin səsinə, Sən canlı dastana döndün, Mübariz.

Düşmən yuvasına gecə tək girdin, Qarı düşmənləri qınb məhv etdin, Millətin külməsin sən sübut eddin, Qürurla səslərin adın, Mübariz.

Buraxdın düşməni sən lap yaxına, Özün cavab verdin böyük axına. Qorxmazlıq yazılıb tale-baxtına, Dillərdə səslərin adın, Mübariz.

Qəflətin düşməni sən yaxalandın, Ondən yuvasında intiqam aldın, Türkün hümrini dünyaya yaydın, Qəlbərdə nur saçır adın, Mübariz.

Düşmən hücum çəkdi, hey axın-axın, Məhv etdin düşməni, qoymadın yaxın. Ruhun güy qalxdı əbədiyyətə yaxın, Düşməni qanqal tək biçdin, Mübariz.

Düşmənin qəlbində qoydun kamını, Aldın vəhşi qurddan intiqamını, Yağını məhv etdin, tökdün qanını, Yurdumda nur saçır adın, Mübariz.

Vətəndə hamını saldın həyrətə, Xalqın əhsən deyir bu cəsərəte. Mübariz, qovuşdun əbədiyyətə, Silinməz tarixə döndün, Mübariz.

Hamaratdadır

Şən həyat canlarını qoynunda bu gün, Üzündən nur yağır Hamaratımın. Kəndimin tarixi açılır bu gün, Qəlbində sevincdir Hamaratımın.

Axtarma gözəllik özge məkənda, Şərəflə səslərin adı cahənda. Mənim dömə yurdum Azərbaycanda, Şəfali bulaqlar Hamaratdadır.

Adamlar anı tək daim əlləşir, Yurdumun şöhrəti əllərdə gəzir. Köhnə yolu əvəz edir təzəsi, Şən həyat yaşamaq Hamaratdadır.

Bəzənib dağları, çölü-çəmənə, Seyrinə dalmağa çağırın məni. Gözəllik mast edir, gəlib-gedəni, Şəfali yaylaqlar Hamaratdadır.

Zəfər libasını geyib bu diyar, Üzərdə təbəssüm, gözədə sevinc var. Dolayır şöhrəti hey diyar-diyar, Gözəllik məkanı Hamaratdadır.



Nurane Musayeva

Iğid əsgər

Vətəni qoruyan iğid əsgərlər, O mərdlər, əranlər, sərhəddə quşlar da, Səs-səsa verir.

Ey iğid əsgərlər, vətənsəvərlər, Sizin yolunuzu gözəlyirik biz. Siza duaçılar nesillərimiz.

Ey böyük komandır, ey şanlı əsgər,

Sizdəki qüvvətə dağlar baş əyir. Sizin sayınızda ömür sürürük, Bu gözəl ələmdə xoş gün görürük.

Köməyiniz olsun böyük Yaradan. Ulu kitabımız müqəddəs Quran.

Anam üçün

Olmasan da həyatda, ürəyimin mənəmdir.

Yekun nə göstərdi?

Azərbaycanda neft gəlirləri əsasında yaradılan möhkəm maliyyə-iqtisadi baza qeyri-neft sektorunun dinamik inkişafını və regionların tarazlı inkişafını, səmərəli beynəlxalq iqtisadi əməkdaşlığı, dünya iqtisadiyyatına inteqrasiyasını sürətləndirib və son nəticədə Azərbaycanın hər bir vətəndaşının rifahının yüksəldilməsi ilə bağlı müsbət dəyişikliklər baş verib.

Ölkədə həyata keçirilən sosial infrastruktur layihələri, Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları Azərbaycan vətəndaşlarının firavan həyat tərzinin təmini məqsədinə xidmət edir. Ölkənin iqtisadi uğurlarını hər bir vətəndaş öz gündəlik həyatında, məişətdə hiss edir. Azərbaycan artıq təkca sosial-iqtisadi deyil, siyasi müstəvidə də bir çox problemlərin öhdəsindən uğurla gəlir.

2018-ci ilin yanvar-sentyabr ayları ərzində rayonun bütün təsərrüfat sahələrində, tikinti abadlıq və quruculuq işlərində habelə əhalinin maddi rifah halının və sosial şəraitinin yaxşılaşdırılması sahəsində irəliləyişlər olmuşdur. Gündən - günə təsərrüfat obyektlərinin və sahibkarlıq subyektlərinin sayı artaraq fiziki şəxslər müxtəlif növ sahibkarlıqla məşğul olurlar.

Yuxarıdakı fikirləri əsaslandırmaq üçün rəqəmlərə müraciət etsək görərik ki, ötən 9 ay ərzində rayonda iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışı əvvəlki ilin eyni dövründən xeyli artmışdır. Sənaye məhsul istehsalı 663,7 min, kənd təsərrüfatı məhsulu istehsalı 40148,1 min, nəqliyyat və rabitə üzrə xidmətlər 2807,7 min, ticarət üzrə pullu xidmətlər 13739,9 min manat və digər əsas sahələr üzrə 39,9 min manat məbləğində olmuşdur. 2017-ci ilin eyni dövründən

ayrı-ayrı sahələr üzrə artım müşahidə olunub.

2018-ci ilin iyuliyə mövsümündə 3120 hektar payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilərin məhsulu yığılaraq 6658,1 ton taxıl (buğda, arpa, çovdar və s.) anbarlara tökülmüşdür. 1369 hektar sahədə 16603,1 ton kartof, 320 hektar tərəvəz sahəsindən 4466,2 ton hər cür tərəvəz məhsulu əldə olunmuşdur. Heyvandarlıq sahəsində mal-qaranın baş sayı və məhsul istehsalı dinamik olaraq artmaqdadır. Keçən ilin müvafiq dövrü ilə müqayisədə iri buynuzlu mal-qaranın baş sayı 193 baş artmış, qoyun və keçilərin baş sayı isə 3739 baş azalmışdır.

2018-ci ilin III rübündə rayonun bütün təsərrüfat kateqoriyalarında diri çəkide 3049,4 ton mal-qara və quş eti (diri çəkide), 13227,9 ton süd, 216,5 ton yün (fiziki çəkide) və 7121 min ədəd yumurta istehsal edilmişdir. 2017-ci ilin eyni dövrü ilə müqayisədə et istehsalı 5,3% azalmış, süd istehsalı 0,1% artmış, yun istehsalı 5,5% azalmış, 15 min ədəd quş yumurtası artmışdır. Məlumat üçün qeyd etmək olar ki, 2017-ci ilin eyni dövrünə nisbətən diri çəkide et istehsalının azalmasının əsas səbəbi «Lerik broylar quşçuluğu» MMC-nin tam gücü ilə işləməməsi, qış otlaq sahələrinin alınması ilə əlaqədar fermer təsərrüfatlarının sayının azalmasıdır.

Rayonda iri buynuzlu mal-qara və qoyunların baş sayı da artmışdır. Belə ki, rayonun dövlət kollektiv və şəxsi təsərrüfatlarında 1 oktyabr 2018-ci ilə 193 baş iri buynuzlu mal-qara çoxalmış, qoyun və keçilərin baş sayı isə 3739 baş azalmışdır. Cari ilin 9 ayında k/da ümumi məhsul buraxılışının

həcmi 40148,1 min manat olmaqla keçən ilin eyni dövründən 42,9 min manat və 0,1% çoxdur. Çoxalmanın əsas səbəbi isə et istehsalı, dənli və dənli-paxlalı bitkilərin tərəvəz, tütün və digər sahələrin istehsalının yuxarı həddə olmasıdır. Məhsul buraxılışının 20604,4 min manatı heyvandarlıq, qalan 19543,7 min manatı bitkiçiliyin payına düşür.

Rayonun bütün təsərrüfat kateqoriyalarında 2018-ci ilin məhsulu üçün 3120 hektar payızlıq və yazlıq dənli və dənli-paxlalı bitkilərin məhsulu yığılaraq 6658 ton taxıl (buğda, arpa, noxud, lobya, vələmir, pəncir və s.) anbarlara tökülmüşdür.

Rayonda Şingədulan, Züvüc, Kələxan, Vizəzəmin, Osyodərə, Çayrud, Daster, Mondigah və digər ərazilərdə əhali təsərrüfatları hektardan daha çox 145-150 sentner kartof məhsul götürmüşdür. Taxılçılıq sahəsində rayonun Nüvədi, Nücü, Əliabad Şingədulan, Osyodərə, Züvüc və Cəngəmiran ərazi dairələrində yaşayan əhali təsərrüfatları hektardan 20-22 sentner taxıl əldə etmişdir.

Tərəvəzçilik üzrə hektardan yüksək məhsul əldə edən rayonun Siyov, Kələxan, Vizəzəmin, Nücü, Noda və sair ərazi dairələrini göstərmək olar. Cari ilde rayon ərazisində havaların əlverişsiz keçməsi nəticəsində meyvə istehsalı ötən illə müqayisədə çox aşağı olmuşdur.

Nizaməddin Muradov, Rayon Statistika idarəsinin rəisi

Küçələrə zibil atanlar, baxımsız küçələr

Son on ildə Lerik şəhərə döndüb, tanınmaz dərəcədə dəyişib. Mərkəzi küçə və xiyabanlar, yaşıllıqlar, səkilər, yeni tikintilər göz oxşayır. Tikinti-abadlıq, səliqə-sahman işləri davam etməkdədir.

Narahatlıq doğuran başqa məsələdir. Konkret misallara keçək. Mərkəzi meydanın yaxın küçələrə boş plasmas butulkalar, dəmir içki qabları, siqaret qutuları, gü-nəbaxan tumlarının, boş meyvə qutularının, daha nələr, nələr atılır. Zibilliyə rəvac verənlərə təpki göstərmə yoxdur. Şeytəntəpədəki, şələlənin yaxınlığındakı dükanlar su kanallarına zibil atmaqda birinci yerdə gedirlər. Uşağ bağıçasından qalxan



edir və onlar bu yolların baxımsız qalmasından narahatlıq edirlər. Yəqin aidiyyəti təşkilatlar yolların təmiri ilə məşğul olacaqlar.

Redaksiyadan: Lerik şəhərinin Şeytəntəpədəki küçəsində bağ çox bərbad vəziyyətdədir. Şəhər sakinləri bağın səliqə-sahmansız qalması barədə dəfələrlə redaksiyamıza sifahi narazılıq bildirmişlər. Köhnə tütün qəbulu binasının çürüməsi və dağılması davam edir. Görəsən şəhərin mərkəzində belə bir bərbad bina kimə lazımdır?

Redaktor
İdris ŞUKÜRLÜ

Təsisçilər:
Lerik Rayon İcra Hakimiyyəti və "Lerik" qəzetinin redaksiyası
H/N: AZ05AİİB33080019447400220174
VÖEN: 6300050071

Lisenzia № V 280
İndeks 96935
Hər kəs öz imzasına cavabdehdir.
Əlyazmalar geri qaytarılır

Redaksiyanın ünvanı:
Lerik şəhəri,
Nizami küçəsi
Tel: (070) 520-73-91

Qəzet "Son Dakika" MMS mətbəəsində hazır diapozitivlərdən çap olunmuşdur.
Tiraj: 500
Sifariş: 504

